

SEYFƏLİ QƏHRƏMANOV

AMEA Naxçıvan Bölümü

E-mail: seyfali1947@mail.ru

NAXÇIVAN MUXTAR RESPUBLİKASI SUTUTALARINDA VƏ ÇAYLARINDA YAYILAN ANABAENA BORY, 1886 CİNSİNƏ DAXİL OLAN YOSUNLARIN BIOMORFOLOGİYASI VƏ EKOLOGİYASI

Məqalədə Naxçıvan MR-in bir sıra sututar və çaylarında yayılan *Anabaena Bory* cinsinə aid yosun növlərinin biomorfoloji quruluşu və bioekoloji xüsusiyyətlərinin tədqiqindən alınan nəticələrdən bahs olunur. Tədqiqatlar nəticəsində məlum oldu ki, burada *Nostocaceae* Eichler fəsiləsinin *Anabaena* cinsinə 5 növ və ya 6 növ daxili takson yosunlar daxildir. Bu növlərin biomorfoloji quruluşlarının təsviri ayrıldıqda göstərilmişdir. Qeyd olunan növlərin Naxçıvan MR-də yayıldığı sututar və çaylar qeyd edilmişdir. Bündan başqa bir sıra xarici ölkələrdə yayılması haqqında da məlumatlar verilir. Növlərin yayılması ilin mövsümü və sututarlardakı suların temperaturundan dayanımı asash tsir etmişdir. Ekoloji qruplaşmasının tədqiqi göstərdi ki, burada polisaprof ekoloji qrupu yalnız *Anabaena flos-aquae* (Lyngbye) Brébisson & Flahault 1886 və *A. macrospora* Klebahn, 1895 növləri daxildir. Digər növlər oligosaprof, oligo-β-mezosaprof, oligo-α-mezosaprof, α-mezosaprof, poli-α-mezosaprof, asidofil, alkalifil ekoloji qruplaşmasına aid olmuşdur. Yaşama yerlərinə görə növlər arasında *Anabaena constricta* (Szafra) Geitler 1925, *A. flos-aquae* (Lyngbye) Brébisson & Flahault 1886, *A. variabilis* Kützing 1843, *A. spiroides* Klebahn 1895 f. *spiroides*, *A. macrospora* Klebahn, 1895 növləri kosmopolitidirlər.

Açar sözlər: növ, mezohalob, oligohalob, oligosaprof, halofill, asidofil, plankton, kosmopolit, indifferent, arktalp.

Sututarların və çayların sularının keyfiyyəti və ekoloji vəziyyəti yosunların taksonomik strukturuna, alqosenozun inkişaf səviyyəsinə görə qiymətləndirilir. Yosunlar mühit şəraitinin dəyişməsinə çox həssas olduğundan, su hövzələrinin bioloji xüsusiyyətlərinin göstəricilərinin qiymətləndirilməsində onlardan geniş istifadə olunur [3, s. 484-487; 4, s. 91-92; 5, s. 206-214]. Göy-yaşıl yosunlardan *Anabaena Bory ex Bornet* cinsinə daxil olan növlərin yayılma intensivliyi sututar və çayların tipindən, yerləşdiyi hündürlük qurşaqlarından, ilin mövsümündən və onların sularının temperaturundan asılıdır [6, s. 33-37; 7, 395-402; 8 s. 108-109].

Material və metodika. Tədqiqat obyekti olaraq, H.Əliyev, Araz, Uzunoba, Sirab su anbarları, Batabat, Bənəniyar, Şah Abbas gölləri, Naxçıvançay, Gilançay, Əlincəçay, Arpaçay, Vənəndçay seçilmişdir. Yosun nümunələrinin toplanılması üçün sututar və çayların müxtəlisf yerlərində daimi stasionar məntəqələr seçilmişdir. Yazın ilk dövrələrində başlayaraq gedilən ekspedisiyalar və sərbəst marşrutlar zamanı yosun nümunələri toplanılmışdır. Nümunələr axar sularından (çay və kanallardan), çayın müxtəlisf hündürlük qurşaqlarında yerləşən sahələrindəki sahil sularından, axından və elcə də əsas mənbədən kənarda qalmış durğun gölməçələrdən də toplanılmışdır. Nümunələrin toplanılması və yosunların tədqiqi ilin bütün fəsillərində aparıldı. Nümunələr sututarların səthindən, müxtəlisf dərinliklərdən, litoral və sublitoral sahələrdən və s. toplanılmışdır. Fitoplankton nümunələrinin toplanılması su hövzələrinin tipindən, yosunların inkişaf səviyyə-

yəsindən, tədqiqatın məqsədindən, mövcud cihaz və avadanlıqların imkanlarından asılı olaraq aparılmışdır. Bu məqsədə xüsusi konstruksiyalı fitoplankton torundan istifadə olunmuşdur. Yosunların növ tərkibinin təyinində Digital fotokamerali mikroskoplardan istifadə olunmuşdur. Növlərin təyini ümumi qəbul edilmiş təyinedicilərin köməkliyi ilə yerinə yetirilmiş, onların taksonomik spektri yeni Beynəlxalq Nomenklatura "Biolib" əsasında tərtib edilmişdir [1, s. 227-305; 2, s. 234-279; 9, 10].

Tədqiqatın nöticələri və onların müzakirəsi. Naxçıvan MR-in bir sıra sututarları və çaylarında avvelcədən ayrılmış stasionar məntəqələrdən toplanılan nümunələrin mikroskopik tədqiqatı zamanı göy-yaşıl yosunlar şəbəsində daxil olan *Anabaena* Bory ex Bornet & Flahault 1822, cinsinin aşağıdakı 5 növünün və ya 6 növdaxili taksonlarının yayıldığı aşkar edildi. Növlərin biomorfoloji quruluşları da ayrılıqda öyrənilmişdir. Cinsin taksonomik strukturunu aşağıdakı kimidir:

Şöbə: Cyanoprokaryota (Cyanopuya Schussing) – Göy-yaşıl yosunlar

Sınıf: Hormogoniophyceae Starmach, 1966 – Hormogenevilər

Y/sınıf: Nostocophycidae

Sıra: Nostocales (Borzi 1914) Geitlerinema 1925 – Nostoklar

Y/sıra: Symmetreeae – Simmetriklər

Fasila: Nostocaceae Eichler, 1886 – Nostokatsiya

Y/fasila: Anabaenoidae

Cins: *Anabaena* Bory ex Bornet & Flahault 1822, 1886 St. Vincent, 1886, Ex Bornet and Flahault 1886 (syn. *Cyanospira* Florenz. et al. 1985 incl.) – Anabaena

1. *Anabaena constricta* (Szafer) Geitler 1925 – Yiğcam anabaena

2. *A. cylindrica* Lemmermann 1896 – Silindrik a.

3. *A. flos-aquae* (Lyngbye) Brébisson in Brébisson & Godey ex Bornet & Flahault 1886 (Lyngbye) Brebisson (incl. *A. flos-aquae* f. *major* Elenkin et *A. flos-aquae* var. *gracile* Klebahn f. *major* Elenkin) – Suyun "çırçıklənməsi" anabaenası


4. *A. variabilis* Kützing 1843 – Dəyişken a.

5. *A. macrospora* Klebahn, 1895 – İrisporlu a.

6. *A. spiroides* Klebahn 1895 f. *spiroides* – Spiralşəkilli anabaenanın spiralşəkilli forması
1. *A. constricta* (Szafer) Geitler 1925 – Yiğcam anabaena. Trixomalar tək olub, bəzən çəmi 14 hüceyrəldən təşkil olunmuşdur. Tək, düz, 4-8 mikrom enində 45-46 mikrom uzunluğundadır. Hərəkatları suyun ehtizazı ilə olduğundan dalğavari, sinusoidaldır. Koloniyani təşkil edən 14 adəd ayrı-ayrı hüceyrələri silindrik olub, bir-birinə orta hissədə qaytanlanmış ilgək şəklində bağlanmışdır. Hər bir hüceyrənin ölçüsü 4-12 mikrom uzunluğunda, 4-8 mikrom enindədir. Rəngləri göy-yaşıl olub, trixoma möhtəviyyatının uzununa boyunca qisa, parlaq səthin keçidiyi müşahidə edilir. Nadir hallarda rast gəlinən şərşəkilli heterosistləri 4-8 mikrom diametrindədir. Göy-yaşıl rəngdə olmaqla, silindrik quruluşda olub, ortadan azca iləşklənmişdir. Trixomanın möhtəviyyatının uzununa boyunca qisa kəmər keçir. Heterosisti kürəşəkillidir, təsadüfi hallarda rast gəlinir. Sporlarına təsadüf olunmadı. Polisaprobdur.

Çaylar, göllər, su anbarlarında iyun-sentyabr aylarında suyun temperaturu 18-25°C olan dövrlərdə digər göy-yaşıl yosunlarla birgə intensiv yayılırlar. Naxçıvançayın və Gilançayın ətraf kəndlərində mösisət tullantıları ilə cirkləndirilmiş sahələrində geniş yayılıraq, suyun səthində göyümtül-yaşıl örtük əmələ görürülər. Araz su anbarı, Batabat, Şah Abbas, Bənanıyar gölləri, Arpaçay, Vənəndçayda yayıldığı müşahidə edildi. MƏR, Ukraynanın Dnepr çayının qollarında, Rusiyada (Kareliya, Uzaq Şərq, Çapayevka) da yayılmışdır.

2. *A. flos-aquae* (Lyngbye) Brébisson in Brébisson & Godey ex Bornet & Flahault 1886 (Lyngbye) Brebisson (incl. *A. flos-aquae* f. *major* Elenkin et *A. flos-aquae* var. *gracile* Klebahn f. *major* Elenkin) – Suyun "çırçıklənməsi" anabaenası. Heterosistləri 6.5-10 mikrom uzunluğda, 4-9 mikrom enindədir. Trixomalar bir neçə dəfə və müxtəlif formada burulmuşdur. Trixomalar çok sayıda, müxtəlif şəkildə ayılmış və dəstəşəkilli toplanmışdır. Məsaməli və ya six dəstələr şəkildə ygınlaşmışdır. Bəzən trixomalar toxunan ucları vasitəsilə spiral şəkildə gətirirlər. Sərbəst üzən çimlikləri tək ilgəkşəkilli və ya spiralvari ayılmışdır. Hüceyrələri ellipsvari və müyyən qədər qırılmış, bəzən qaz vakuolu şarşəkillidir. Heterosistləri ellipsvari və ya tamamilə şar formadadır. Sporları tək və ya qoşa silindrik formadadır.



May ayından başlayaraq suların temperaturunun 10°C-yə çatdığı dövrdən inkişafə başlayırlar. May-sentyabr planktonunda, suda temperatur 20-27°C, pH-8-ə bərabər olan dövrlərdə dahi intensiv surətdə artır. Naxçıvançayın aran hissəsinin çirkənləmiş yelərində avqust-sentyabr aylarında ($t = 24-27^{\circ}\text{C}$) intensiv çoxalarqar, suyun "çırçıklənməsi"-nə səbəb olurlar. Çaylar, göllər və su anbarlarının planktonunda tapıldı. Uzunoba, Sirab, Araz su anbarları, Naxçıvançay, Əlincəçayda yayıldığı müşahidə olundu. Azərbaycanda, MƏR, Ruminiya, Ukrayna, Cənubi Uralın şərqi hissəsində yerləşən sututar və çaylarda, İordaniya, İsrail, Qazaxistanda yayılmışdır.

3. *A. variabilis* Kützing 1843 – Dəyişken a. Çimliyi qaramılı-yaşıl rəngli, seliklidir. Trixomalar 3.5-6.5 mikrom enindədir. Eninə arakəsməsi zəif ilgəkvarıdır. Heterosisti uzunsov və ya kürəşəkillidir. Trixomalar qınsız və ya qınlı olub, müxtəlif şəkildə ayılmışdır. Hüceyrələri qısa çəlləkvari və ya uzunsov tam çəlləkvari olmaqla, eninə arakəsmələri zəif ilgək formasındadır. Heterosistləri rəngsiz, çəlləşəkilli, ellipsvari, uzunsov və ya silindrik-ellipsvaridır. Qlafi sarımtıl-qəhvəyi və ya sarımtıldır. Sporlarına rast gəlinmədi.

May-sentyabr aylarında plankton şəkildə, bəzən isə sərbəst üzürlər. Suların temperaturu 9°C-dən başlayaraq 25°C-yə qədər olan dövrlərdə intensiv artaraq digər yosunlarla birgə tapılırlar. Durğun sututarların və göllərin dərin qatlarından götürülmüş nümunələrdə tapıldı. Ən çox minerallaşması az olan sularla: Batabat gölləri, Qanlıgöl, Naxçıvançay və Gilançayın orta dağ qurşağındakı qollarından toplanmış nümunələrdə ta-


pıldı. Ukraynanın Dnepr çayının qollarında, Qazaxistan, Kareliyada yayıldığı da göstərilir.

4. *A. cylindrica* Lemmermann 1896 – Silindrik a. Trixomaların əsas hissəsi düz olub, tərəfləri bir-birinə paralel olmaqla, üzvlərinədəki selikli örtük çatın görünür. Hüceyrələri demək olar ki, kvadrat formada olub 3-4 mikrom enində, künclərdə yarımdairəvidir. Suların temperaturu 21-26°C-yə çatan dövrlərdə intensiv yayılırlar.

Çaylarda, durğun sularla, gölməçəldərə sərbəst üzən planktonlarda və ya sualtı cismillərə yapışmış (epifit) vəziyyətdə tapılırlar. İllə yazda az təsadüf olunduğu halda, may-sentyabr aylarında suların temperaturu 10-26°C-yə çatan dövrlərdə intensiv yayılırlar. Azərbaycan, Uzunoba, Heydər Əliyev su anbarları, Gilançay, Arpaçay, Vənəndçay, Əlinçəçaydan toplanılmış nümunələrdə aşkar edildi. Türkiye Respublikasında, Gürçistan, Ukrayna da yayıldığı göstərilir.

5. *A. macrospora* Klebahn, 1895 – İrisporlu a. Trixomaları 4,5-6,0 mikrom olub, düz və ya azca əyilmişdir. Plankton şəklində sərbəst üzürlər. Kürəşəkilli hüceyrələri 6,5-8,5 mikrom diametrindədir. Qalın və çatın nəzarəçarpan yataqdan təşkil olunmuşdur. On çox 22-24°C, pH = 8,0 olan suların planktonunda yayılırlar. Heydər Əliyev su anbarı, Batabat gölləri, Qanlı-göldə (Avqust ayında), Naxçıvançay, Gilançay, Əlinçəçayda yayıldığı aşkar edildi.

6. *A. spiroides* Klebahn 1895 f. *Spiroides* – Spiralşəkilli anabaenannın spiralşəkilli forması. Trixomaları 7,5-8,0 mikrom qalınlığında, qalın yataqlı spiral əmələ gətirirlər. Hüceyrələri uzunsov olub, daxilində qaz vakuolları vardır.



Durğun və axar sularda (çaylarda) plankton formada olurlar. İyun-sentyabr aylarında suların temperaturu 18-26°C və daha yüksək olan zamanlar intensiv yayılırlar. Batabat gölü, Naxçıvançay, Əlinçəçay, Gilançayda tapıldı. İsrail, Ukrayna (Dnepr çayının qollarından, Cənubi Buq), Rusiya Federasiyası (Kuybişev, Cənubi Saxalin, Cənub-Qəribi Saxalin, Kareliya vilayeti), Türkiye Respublikasında yayılmışdır.

Anabaena Bory ex Bornet & Flahault 1822, 1886 St. Vincent, 1886, Ex Bornet and Flahault 1886 (syn. *Cyanospira* Florenz. et al. 1985) cinsinə daxil olan növlərin ekoloji yayılmasının tədqiqi zamanı onların sututar və çayların sularının mineral tərkibindən, eləcə də suların təmizlik dərəcəsindən asılı olaraq, yayılırlar. Hündür ərazilərdə yerləşən sututar və çaylar zəif dərəcədə çirkəndiyi üçün bu mühit sularına uyğunlaşan mezohalob, oliohalob, halofob, halofil növlərə daha tez-tez rast gəlmək olur (cədvəl 1).

Naxçıvan MR-in yaşıl yosunlarının ekologiyası

Cədvəl 1

	Anabaena Bory ex Bornet											
	<i>Anabaena constricta</i> (Szafer) Geitler 1925	<i>A. cylindrica</i> Lemm. 1896	<i>A. flos-aquae</i> (Lyngbua) Brébisson 1886	<i>A. variabilis</i> Kützing 1843	<i>A. macrospora</i> Klebahn, 1895	<i>A. spiroides</i> Klebahn 1895 f. <i>spiroides</i>						
Ekoloji göstəricilər												
1.	Mezohaloblar (mq.)	+			+							+
2.	Oliohaloblar (oq.)		+									+
3.	Halofoblar (qf.)											+
4.	Halofiller (qi.)	+										+
5.	Oligosaproblar (os.)	+										+
6.	Oligo-β-mezosaproblar (o-β.)	+	+									
7.	Oligo-α-mezosaproblar (o-α.)	+										+
8.	α-mezosaproblar (α-m.)		+	+								
9.	Poli-α-mezosaproblar (p-α.)		+	+								+
10.	Polisaproblar (ps.)			+								+
11.	Asidofil (as.)	+	+									+
12.	Alkalifil (al.)	+	+	+	+							+

Qeyd: + Tapıldı; - Tapılmadı

Tədqiqatların nüatalarından məlum oldu ki, polisaprobl ekoloji qrupa yalnız *A. flos-aquae* (Lyngbye) Brébisson & Flahault 1886 və *A. macrospora* Klebahn, 1895 daxildir. Digər növlər oligosaprobl, oligo-β-mezosaprobl, oligo-α-mezosaprobl, α-mezosaprobl, poli-α-mezosaprobl, asidofil, alkalifil ekoloji qruplaşmasına aid olmuşdur.

Cədvəl 2

Anabaena cinsinin növlərinin yaşama yerləri

S. №	Növlər	Yaşama yerləri				
		Plankton	Kosmopolit	İndifferent	Arktiko-alp	Polaraktiv
1.	<i>Anabaena constricta</i> (Szafer) Geitler 1925	+	+	+	-	+
2.	<i>A. flos-aquae</i> (Lyngbye) Brébisson & Flahault 1886	+	+	+	-	-
3.	<i>A. variabilis</i> Kützing 1843	+	+	-	-	-
4.	<i>A. cylindrica</i> Lemmermann 1896	+	-	-	+	-
5.	<i>A. spiroides</i> Klebahn 1895 f. <i>spiroides</i>	+	+	+	-	-
6.	<i>A. macrospora</i> Klebahn, 1895	+	+	+	-	-

Anabaena Bory ex Bornet cinsinin növləri plankton formalarda tapıldılar. Bunlar arasında suyun səthində və ali su bitkilərinin gövdə və ya yarıpaqlarına müvəqqəti olaraq yaşışan digər yosunlar, xüsusilə *Spirogyra* sp. ilə birlikdə yayıldığı da müşayyən olundu. Yaşama yerlərinə görə növlər arasında *Anabaena constricta* (Szafner) Geitler 1925, *A. flos-aquae* (Lyngbye) Brébisson & Flahault 1886, *A. variabilis* Kützing 1843, *A. spiroides* Klebahn 1895 f. *spiroides*, *A. macrospora* Klebahn, 1895 növləri kosmopolit dır (cədvəl 2).

ƏDƏBİYYAT

1. Водоросли: Справочник / Вассер С.П., Кондратьева Н.В., Масюк Н.П. и др., Киев: Наукова думка, 1989, 608 с.
2. Голлербах М.М., Коссинская Е.К., Полянский В.И. Определитель пресноводных водорослей СССР. Сине-зеленые водоросли: В 14-ти выпусках. Выпуск 2, Москва: Советская наука, 1953, 651 с.
3. Зареи Дарки Б. *Cyanoprokaryota* разнотипных водоемов Ирана // Альгология, 2010, т. 20, № 4, с. 482-491.
4. Каҳраманов С.Г. Таксономический состав и эколого-географическая характеристика водорослей в реках и водоемах / Материалы Международных Научных Конференций Беккеровских чтений. Т. I. Волгоград, 2010, с. 91-93.
5. Киврак Э., Гюрбюз Х., Альтунер З., Сулун А. Фитопланктон и качество воды основных проточных водоемов северо-восточного региона Турции (район Эрзурума) // Альгология, 2007, № 2, с. 203-220.
6. Ким Г.В. Водоросли перифитона Телецкого озера // Сибирский экологический журнал, 2011, № 1, с. 33-41.
7. Таращук О.С. Видовой состав и экологические характеристики фитоэпифитона речного участка Каневского водохранилища (Украина) // Альгология, 2008, т. 18, № 4, с. 393-407.
8. Kahramanov S.H. Seasonal spreading dynamics of blue-green and green algae in the water bodies of the Nakhchivan Autonomous Republic Azerbaijan // International Journal of Multidisciplinary Research and Development, Impact Factor 3, 762, 2015, v. 2 (4), pp. 108-110. Url: www.allsubjectjournal.com.
9. <http://www.biolib.cz/en/taxon/id128703/> (accessed 22 January 2018).
10. http://www.mir.gdynia.pl/no/documents/atlas_2_sec.pdf (accessed 25 January 2018).

Сейфали Каҳраманов

БИОМОРФОЛОГИЯ И ЭКОЛОГИЯ ВОДОРОСЛЕЙ, ВХОДЯЩИХ В РОД ANABAENA BORY, 1886, РАСПРОСТРАНЕННЫХ В ВОДОЕМАХ И РЕКАХ НАХЧЫВАНСКОЙ АВТОНОМОННОЙ РЕСПУБЛИКИ

В статье обсуждаются результаты проведенных исследований по изучению биоморфологической структуры и биологических особенностей видов водорослей, входящих в род *Anabaena* Bory, распространенных в некоторых водоемах и реках Нахчыванской АР. Установлено, что в состав рода *Anabaena* из семейства *Nostocaceae* Eichler входит 5 видов или 6 внутривидовых таксонов. Было отмечено распространение видов в разных водоемах и реках Нахчыванской АР. Кроме того, отмечено распространение видов *Anabaena* Bory в некоторых зарубежных стра-

нах. Установлено, что сезон года и изменения температуры воды существенно влияют на распространение видов. При изучении экологических группировок установлено, что только *Anabaena flos-aquae* (Lyngbye) Brébisson & Flahault 1886 и *A. macrospora* Klebahn, 1895 входит в полисапробную экологическую группу водорослей. Остальные виды входят в олигосапробные, олиго-β-мелосапробные, олиго-α-мелосапробные, α-мелосапробные, поли-α-мелосапробные, ацидофильные и алкалифильтные экологические группы. По местообитанию виды *Anabaena constricta* (Szafner) Geitler 1925, *A. flos-aquae* (Lyngbye) Brébisson & Flahault 1886, *A. variabilis* Kützing 1843, *A. spiroides* Klebahn 1895 f. *spiroides*, *A. macrospora* Klebahn, 1895 имеют космополитный характер.

Ключевые слова: вид, мезохалобы, олигосапробный, галлофил, ацидофильной, plankton, космополит, индифферентный, арктоальпийский.

Сeyfali Kahramanov

BIOMORPHOLOGY AND ECOLOGY OF ALGAE BELONGING TO THE ANABAENA BORY, 1886 GENUS COMMON IN THE RESERVOIRS AND RIVERS OF THE NAKHCHIVAN AUTONOMOUS REPUBLIC

The paper discusses research on the biomorphological structure and biological features of algae species belonging to the genus *Anabaena* Bory common in some water bodies and rivers of the Nakhchivan Autonomous Republic. It is established that in the genera *Anabaena* from the family *Nostocaceae* Eichler and includes 5 species or 6 intraspecific taxa. The distribution of species in various water bodies and rivers of the Nakhchivan Autonomous Republic was noted. In addition, the distribution of these species has been noted in some foreign countries. It is established that the seasons of the year and changes in water temperature significantly affect the distribution of species. In the study of ecological grouping, it was established that only *Anabaena flos-aquae* (Lyngbye) Brébisson & Flahault 1886 and *A. macrospora* Klebahn, 1895 included in but polysaprobic algae. The remaining species are included in oligosaprobies, oligo-β-melosaprobies, oligo-α-melosaprobies, α-melosaprobies, poly-α-melosaprobies, acidophilic and alkaliophilic ecological groups. By habitat species of *Anabaena constricta* (Szafner) Geitler 1925, *A. flos-aquae* (Lyngbye) Brébisson & Flahault 1886, *A. variabilis* Kützing 1843, *A. spiroides* Klebahn 1895 f. *spiroides*, *A. macrospora* Klebahn, 1895 are cosmopolitan.

Keywords: species, mesohalobry, oligosaprubby, gallophil, acidophilic, plankton, cosmopolite, indifferent, arctoalpian.

(Biologiya üzrə elmlər doktoru, professor Əliyar İbrahimov tərəfindən təqdim edilmişdir)